

Azərbaycan Respublikasının Prezidenti yanında Külliyyə İnformasiya Vəsaitlərinin İnkışafına Dövlət Dəstəyi Fondu

KIVDF

Layihənin istiqaməti:
"İctimai və dövlət maraqlarının müdafiəsi"

Azərbaycanın ilk arxeoloq-ethnograf alımlarından biri, əməkdar elm xadimi, istedadlı tədqiqatçı İshaq Məmmədrəzə oğlu Cəfərzadənin adı və təninizdə və ölkəmizin hüdudlarından kənarda elmi ictimaliyətə yaxşı tanışdır. Onun adını İngilterə, Almaniya, İtaliya, Fransa, Çexiya, Slovakiya, Macarıstan, İspaniya, uzaq ABŞ və Kanadada çox eşidiblər. Milli arxeologiya məktəbinin yaradıcılarından sayılan, məsilsiz Qobustan mirasının ilk tədqiqatçısı kimi tanınan bu şəxsiyyətin fealiyyəti beləcə hər yerdə maraq doğurub.

İshaq Cəfərzadə 1895-ci ildə qədim Gəncədə sərrac kimi məşhur Məmmədrəzə kişisinin ocağında dünyaya göz açıb. Altı yaşındayken atası onu medrəsəyə verir. Balaca İshaq burada erəb və fars dillərini öyrənir və ilk dəfə dahilə həmyerili Nizaminin əsərlərini oxuyur. Sonra o, altıllıq şəhər məktəbində təhsil alır və yeni bir dilə - rus dilinə yiyələnir. Hələ məktəbliyən daimi yeni nəsə oyñənməye, geniş, dərin bılık elde etməye can atır. Bu keyfiyyətə balaca İshaq müəlliminin hörmət və sevgisini qazanır. Təhsil almaqla yanaşı, İshaq atasının yanında işləməyə de vaxt tapır, ona köməkli edir və həvəsə qədim xalq sənətindən sayılan sərraclığın sırlarına vəqif olur. Məktəbi bitirdikdən sonra o, bir müddət bu sənətdə çalışır. Şübəsiz, onda Azərbaycan xalq sənətinə, xalq məişət və təsərrüfatına sənətə mehəbbət mehz burada yaranır. Gənc İshaq Cəfərzadə elmə böyük maraq göstərdiyi üçün gecə-gündüz mütləci edir, müstəqil suretdə savadını artırır. Qədim və zəngin tarixə malik Gəncə şəhəri, ətrafindakı abidələr və hər il yay vaxtı dincəldiyi Xaçbulağın qalaları onda tarix elminə, arxeologiyaya böyük həvəs oyadır. Beləcə, tarix elminə vurğunluğu onu Bakıya - ali təhsil almağa çəkib getirir. Azərbaycan Ali Peşəqojii İnstututun tarix fakültəsində daxil olur və oranı əla qiymətlərle bitirir. Amma bununla da kifayətlənmir, əsənlərini Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə verir. İshaq Cəfərzadə universitet təhsilini də uğurla başa vurur.


Hər iki ali məktəbdə oxuduğu zaman elmi işe daha böyük maraq göstərir, arxeoloji və etnoqrafik dəməklərin işində, yeni yaranan "Azərbaycanın tədqiq eden və öyrənen cəmiyyət" in, eləcə də "Azərbaycanın qədim və incəsanet abidələrini qoruyan komitə"nin tədqiqatlarında fəal iştirak edir. Ele bunun nəticəsi kimi 1926-ci ildə hələ universitetdə oxuyarken Azərbaycan Dövlət Tarixi Müzeyinə elmi işçi vəzifəsinə qəbul olunur. Ta o vaxtdan ömrünün sonunaq bütün heyati xalqımızın qədim maddi mədəniyyət tarixinin araşdırılmasında keçir. Məhz bu baxımdan onun heyati, uzun yaradıcılıq yolu Azərbaycanda arxeologiya və etnoqrafiya elmlərinin bütün ardıcılıq inkişaf mərhələlərini eks etdirən bir kitabə bənzəyir. Ölkəmizdə geniş arxeoloji axarışlar və qazıntılar aparmış 20-dən artıq arxeoloji və etnoqrafik ekspedisiyaların təşkili və işinən bilavasitə İshaq müəllimin adı ilə bağlı olması deyilen fikre sübutdur.

İ.Cəfərzadənin arxeoloq fealiyyəti 1926-ci il-dən başlayır. Akademik İ.I. Meşşaninovun başçılığı etdiyi ekspedisiyaların tərkibində Xocalıda və Qızıl-Vəngdə, Çovdar və Yaloylutəpədə arxeoloji qazıntılar apardığı, maraqlı etnoqrafik məlumatlar topladığı tarixdən. O həmin il Azərbaycanın ilk arxeoloqlarından sayılan Davud bay Şərifovun rəhbərliyi ilə qədim Qəbələ şəhər yerində başlanan qazıntıların da iştirakçısı olur. Axtarışlara meyilli, elmə təşənə gənc İshaq ixtisasını tek-milləşdirmək və təcrübə toplamaq məqsədilə 1929-cu ildə SSRİ Elmlər Akademiyasının təşkil etdiyi ekspedisiyanın işinə qoşularaq Qara dənizin şimalındaki antik dövrlərə aid Olviya şəhər yerində de qazıntılar aparırlar. Qazandığı təcrübə qısa vaxtda Azərbaycan Dövlət Muzeýində zəngin arxeoloji fond yaratmaq və xüsusi şöbə açılması nəticələnir.

Onun ilk elmi axarışları sırasında qədim Gəncə qazıntıları xüsusi yer tutur. Şərqi, eləcə də dönyanın söz nəhenglərindən olan Nizami

Azərbaycan arxeologiyasının ciğirdası

Qobustan qayaları minilliklərin sırrını İshaq Cəfərzadəyə etibar etmişdi



Gəncənin 800 illik yubileyi ilə əlaqədar İshaq müəllimin rəhbərliyi altında qazıntılar aparılır. Gərgin əmək bəhəresini verir: az vaxtda qədim Gəncə şəhərinin yeri daşıq şəkildə müəyyənlenir və genis qazıntılar burada qala divarlarının, sənətkarlıq məhəllələrinin, şəhər köprülərinin və başqa tikintilərin qalıqları zahire çıxarırlar, yüzlərə dəyəri maddi mədəniyyət nümunələri aşkarlanır. Bu zaman alimin Gəncənin etrafında Nizami dövründən daha qədimə - tunc dövrüne aid çoxlu abidələr aşkarla çıxarır, xalqımızın mədəni nailiyyətlərinin dərin kökləri səbüt yetirməsi olduqca dəyərlidir.


Gəncə qazıntıları zamanı böyük Nizaminin qəbrini açmaq və onun müqəddəs neşini gün işığına çıxarmaq şərəfi İshaq Cəfərzadəyə nəsib olub. Yubiley günlərində o, bu müqəddəs emanəti ölməz "Sənsiz"in ecazkar sədaləri altında şairin şərəfinə yeni ucaldılmış türbədə qarşılıqlı sənduqəy qoyur.

Yeri gəlmışkən, Gəncə qazıntılarının nəticələrile sonralar cəfəkəş alım "Qədim Gəncənin tarixi-arxeoloji ocerki" kimi ciddi bir elmi əsərə gətirir. Bu mövzu əsasında o, 1944-cü ildə uğurla naməzliyək dissertasiyasını müdafiə edir. Həmin arada və mühərribədən sonra illerde İshaq müəllim Bakı limanından yerləşən sirlə "Şəhri Səbayı"da və Yaloylutəpədə arxeoloji tədqiqatlara başlıyır. Dörd tərəfdən Xəzerin dalgaları ilə yuyulan "Şəhri Səbayı" tədqiqatları zamanı ağır və gərgin zəhmət hesabına dənizin dibindən 200-dən artıq iri ölçülü yazılı daş çıxarmanın müvəffəq olur. Bu qalanın XIII əsərə aid olması və orta əsrlərdə Azərbaycanın iqtisadi-mədəni əlaqələrinə mühüm yer tutması tədqiqatlar nəticəsində təsdiqini tapır. Diger ekspedisiya - Yaloylutəpə qazıntıları da əhəmiyyətli nəticələrə tarixə düşür. Bu qazıntılarla respublikamız ərazisində qədim və özünməxsus bir mədəniyyətə aid çoxlu yeni əsyavi-dəllilər üzərə çıxarılır.

Yorulmaz arxeoloqun mühərribədən sonra illerde apardığı tədqiqatların əsas və mühüm hissəsi Qobustanın qayaüstü rəsmlərinə bağlıdır. Qobustan qayaüstü rəsmləri ilk dəfə 1930-cu illərin sonlarında aşkar edilsə də, təcrübəli alım onların elmi tədqiqinə nisbətən gec başlıyır. Tez bir zamanda burada 5000-ə yaxın qədim qayaüstü rəsm aşkar edilir. Rəsmlərin hamisi dəqiq qeyd olunur və alımın həyat yoldaşı, onun tədqiqatlarının en yaxın köməkçisi, Azərbaycanın ilk qədim dövr araşdırıcı rəssamlarından olan Səfiyyə xanım tərəfindən dəqiqliklə kağıza köçürürlər. İshaq müəllim bu rəsmlər üzərində illər boyu tədqiqatlar aparır, yuxusuz gecələr, zəhməti sayəsində onların sırlarını öyrənə bilir.

Rəsmlər üzərində belə uzun və səmərəli iş alımı bütün dünyada qədim qayaüstü təsvirlərin en dəqiq və təcrübəli tədqiqatçılarından biri kimi tanıdır, şöhrətləndirir. Buna görə də İshaq müəllimin qayaüstü rəsmlər üzərində iş təcrübəsi yerli və xarici alımlar üçün gözəl məktəb sayılır.

Qobustan təsvirlərinin en qədim nümunələri orta daş - mezolit dövrünə aid edən tədqiqatçı onların 9-10 min il əvvəl çəkildiyini səbütə yətirir. Axtarışların davamında Qobustanın daş salnaməsində aşkarlanan təsvirlərin sayı daha da artır. Təsvirlərə mis, tunc və dəmir dövrlərində Qobustanın bu qeyri-adi daş kitabında qədim təsərrüfat sahələrinin genişlənməsi, inkişafı, dini təsəvvürlerin mürekkebələşməsi ilə əlaqədar daha genis məzmunlu və kompozisiyalı lövhələr - əsl incəsanet əsərlərinin eksini tapdıqlı aşkarlanır. İshaq müəllim ciddi sey göstərək hər bir rəsmi dövrlərə görə mənasını açır, onların işlənəmə üslubunu aydınlaşdırır. Dünyanın müxtə-



lif yerlərində tapılmış qədim qayaüstü təsvirlərə yaxşı bələd olan təcrübəli arxeoloq Qobustan təsvirlərinin səciyyəvi xüsusiyyətini, bədii və tarixi əhəmiyyətini müəyyənələşdirir. Onun tədqiqatlarının əlamətdar cəhətlərindən biri də bura-nın qədim təbii-coğrafi şəraitinin nəzəri-bərpası ilə bağlı məqamdır. Uzaq keçmişdə Qobustanın iqliminin rütubəti və tropik iqlime yaxın olduğu qənaətindəydi alım. Ərazi sulu çaylara, çoxlu bulaqlara və bol ot örtüyüne malik olduğunu burada saysız-hesabsız ov heyvanlarının özlərinə sığınacaq tapdıqlı və yerli qabilə və tayfaların mal-qara sürüleri saxladığı təsvirlərin diliyle təsdiqini tapırı.

Onun qaya təsvirlərinin dövrlərə görə işlənəmə üslubları haqqında fikirləri xüsusile qiymətləndir. Fərqli ediləsidi ki, dünya qayaüstü təsvirlərinin tədqiqində onların dövrlərə görə işlənəmə üsulları sırlarının açılması bilavasitə görkəmli alımımız İshaq Cəfərzadəyə məxsusdur. Ve İshaq müəllimin başladığı Qobustan arxeoloji tədqiqatlarının Azərbaycan və keçmiş Sovet arxeologiya elminin inkişafına böyük təsiri olması dənilməzdir. Vaxtile bətədqiqatların sovet arxeologiyasının en böyük nailiyyətlərindən biri kimi dəyişdirilməsi de təsadüfi deyil.

Zəhmətək alımın 1973-cü ildə "Qobustan" adlı böyük bir əsəri çapdan çıxır. Elmlər Akademiyasının nəşriyyatının iki həcmli albom şəklinde çap etdiyi bu kitab Qobustan tədqiqatlarının ilk yekunlarına həsr olunsa da, dərin, menali və son dərəcə qiymətlidir. Uzun illər keçməsinə və

Qobustan abidələri üzrə yeni-yeni kitabların, elmi məqalelərin nəşrinə baxmayaq, İ.Cəfərzadənin "Qobustan" kitabı bu gün de Qobustan baredə ən sanballı və etibarlı elmi mənbə olaraq öz aktuallığını saxlayır. 1999-cu ildə "Dədə Qorqud" dastanının 1300 illiyinin qeyd edilməsi ilə bağlı təbərirlər çərçivəsində İshaq müəllimin "Qobustan" kitabının Azərbaycan və rus dillerində yeniden nəşr edilməsi bunun sübutudur. Onun apardığı tədqiqatlar nəticəsində Azərbaycanın qədim dövr tarixinin öyrənilməsində müstəsna əhəmiyyətə malik Qobustan abidələri bütün dünyada məşhurlaşır. Ve 2007-ci ildə Qobustan abidələri kompleksi YUNESKO-nun ümumdünya mədəni irs siyahısına daxil edilib.

Qoçaman alım ömrünün son illərində "Qobustanın petroqlifləri" adlı dəha bir elmi əseri uğurla başa çatdırır. Amma çox təessüf, böyük alımın ölümündən sonra əsər indiyəcən işıq üzüne həsr qalır. Bu məqamda onu da qeyd etmək gərəkdir ki, xalqına xidmətdən qurur duyan İshaq Cəfərzadənin ömür-gün yoldaşı Səfiyyə xanımla birgə yazdı. "Abşeronun qəbir daşları" adlı əsər çap üçün Elmlər Akademiyasının nəşriyyatına təqdim edilsə de, gecəni-gündəzə qataraq böyük şövqle işledikləri bu əsərin də taleyi acı olur. Vaxtında işıq üzü görməyən əsər nəşriyyatın otaqlarında it-bata düşür.

Anadan olmasının 70 və 80 illiyinə alimin öz iştirakiyla keçdi, tarixçilərin bayramı kimi qeyd olundu. Növbəti onilliyin tamamınasa İshaq müəllim yetişə bilmədi. 1982-ci il yanvarın 5-də görkəmli alım döyüsinə dəyişdi.

Azərbaycanın elə-bir guşəsi tapılmaz ki, illər boyu topladığı məsilsiz, zəngin mirası bize əməğən edən İshaq Cəfərzadənin ora ayağı dəymə-



mış ola. Amma həqiqətdi ki, onun adı dəha çox dönya mədəniyyət xəzinəsinə bəzəyən, milli mədəni və mənəvi qürurumuz saydıgımız Qobustanın daş naxışları, rəsmlərindən səhəbət gedənə məxsusi xatırlanır. Zarafat deyil, ömrünün qırı ilini əcdadlarımızın hiss və duyğularını qoruyub saxlayan, yaşadan abidənin tədqiqinə həsr etmişdi. Güman ki, buna görə də Qobustanın yalnız qayaları minilliklərin sırrını ona etibar edib, eziyyətli axtarışlarda etibarlı arxa, söyklək yerinə çevrilmişdi. Və bu səbəbdən İshaq müəllim yerişində və duruşunda, yazılarında və şirin səhəbətlərində həmişə Qobustanın müdrikiyi, vüqarı, sırlı-səhri səsi duyulur...

Seymur Elsevər
seymur_elsever@yahoo.com

**Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya
Vəsaitlərinin İnkışafına Dövlət
Dəstəyi Fondu**
maliyyəsi
əsasında hazırlanıb.